

Parlamentari 3 suala cavab vermir

Yeganə Bayramova

Dil millətin kimliyini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan xalqının varlığını yaşadan dilimiz necə yüz illərdir ki, onun milli və mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ancaq tez-tez orfoqrafiya lügətimizə dəyişikliklər edilir, bəzi əcnəbi sözlerin qarşılığı yaradıllaraq dilimizə uyğunlaşdırılır. Bu dəyişikliklər ictimaiyyət tərefindən hər dəfə birmənalı qarışanmışdır.

1970-1980-ci illerdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qaranti vardi, o da ulu öndər Heydər Əliyev idi. 1972-ci ilin ortalarında yaçıcların biri "Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız", - deyəndə, ulu öndər gülümşəyərək belə cavab vermişdi: "Sən niyə mənim rusca gözəl danışmağımı deyil, azərbaycanca danışmağımı təccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız".

Məhz bu müdrik sözər öz dilinə xor baxan Azərbaycan ziyalılarının milli təriyəsinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi. Heydər Əliyev atlığı bu addımla Azərbaycan dilinə məhəbbət, millimənvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çıxəkləndirmək strategiyasının həyatılılığını, önemini, gücünü və həmişəyaşarlığını döñə-dönə sübut etdi.

Elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Qloballaşan dünyada bu, bir həqiqət olmaqla yanaşı, həmçinin qəçiləzəl prosesdir. Xüsusi, müstəqillikdən sonra dilimizə yüzlərlə söz daxil olub. Digər dillərdə olduğu kimi Azərbaycan dilində də çoxlu sayda alınma sözündən istifadə olunur. Bəzi mütəxəssislər bunun



**Qulu Məhərrəmli:
Bəzi insanlar cəlbedici
göründüyüünü
düşündükləri üçün
xüsusi bir həvəslə
yerli-yersiz alınma
sözlərdən istifadə
edirlər**

düzungən tendensiya olmadığını söyləsələr də, digərləri alınma sözlərdən istifadə etməməyin qeyri-mümkün olduğunu vurğulayırlar. Məsələn, dilimizdə "millət vəkili" və "deputat" sözündə paralel olaraq "parlamentari" sözündən istifadə olunur. Bir çoxları "parlamentari"nin daha çox işlək olmasından yanadır desək, yanılmarıq. Nədənsə "parlamentari" sözü bəzilərinə daha cəlbedici görünür. Maraqlıdır, bu söz dilimizə necə daxil olub və geniş şəkildə istifadə edilməsi nə dərəcədə düzgündür?

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, hər bir xalqın dilində alınma sözlərdən is-

tifadə edildiyi qəçiləzəl bir həqiqətdir, lakin yerli-yersiz alınma sözlərə üstünlük verilməsi düzgün deyil.

Professorun sözlerinə görə, eger hansısa dildən gelən söz cəmiyyət tərefindən anlaşılırsa və geniş çevrəni əhatə edirəsə, o zaman alınma sözlərdən istifadə məqbul sayıla bilər:

"Parlamentari" sözü "parlement" sözündən yaranıb və millət vəkili, deputat sözü ilə müqayisədə çox da işlək deyil. Yeni parlamentari sözü məhdud dairədə işlənir. İnsanların çoxu parlament sözünü başa düşsə də, parlamentarinin millət vəkilinə aid olduğunu dəqiq anlamırlar. Düşünürəm ki, dilin sözlərə münasibətdə əsas qaydası işləklikdir. Hansı söz daha çox işlənir və daha aydınrsa, mənali və dürüst ifadə edilirəsə, həmin söz də işlənməlidir. Üzeyir Hacıbəyovun alınma sözlərlə bağlı maraqlı yanaşması var idi. O, 1907-ci il də rusca və türkçə hərbi-siyasi və iqtisadi terminlərdən ibarət lügət hazırlamışdı. Həmin lügətdə sözlərin kifayət qədər maraqlı izahı qeyd olunub. Ü. Hacıbəyov alınma sözlərə yerli sözü işlətməyin arasındaki tənasübü həll etməyin yolunu göstərirdi. O, deyirdi ki, hansı söz mənəni daha dolğun ifadə edirəsə, onu da işlətmək lazımdır. Yəni bir yerdə millət vəkili, digər yerdə deputat, başqa bir yerdə parlamentarıdırəsə, sözü dəqiq yerinə qoymaq lazımdır ki, mənəni düzgün çatdırmaq mümkün olsun. Bəzi insanlar cəlbedici göründüyüünü düşündükləri üçün xüsusi bir həvəslə yerli-yersiz alınma sözlərdən istifadə edirlər. Həsab edirəm ki, bu, düzgün yanaşma deyil. Maksimum şəkildə çalışmalıq ki, ana dilimizin leksik xəttindəki gərəkli sözləri tapaqla və istifadə edək. Bu il "Alınma sözlər" adlı yeni kitabım nəşr olunub və həmin kitabda "parlamentari" sözünü qeyd etməmişəm. Çünkü bu sözü çox işlək hesab etmirməm.



**Adil Babayev:
Dilimizin kontekstində¹
uyğun gəlməyən
bir sözdür**

Q.Məhərrəmli dilin alınma sözlər olmadan keçinmədiyinin bir həqiqət olduğunu da vurğulayıb:

"Məsələn, hazırda ən məşhur lügət ingilislərin yaratdığı "Oxford" lügətidir, amma orada da 600 minden çox sözün təxminən yarısı ingilis dilinə aiddir, digərləri isə başqa dillərdən ingilis dilinə keçən sözlərdir. Hətta Hindistanda hansısa dialektde ingilis sözü işlənirse, onu da lügətə aid edirlər. Azərbaycan dilində isə vaxtile fars sözləri, sovet dövründə rus dilindən gələn sözlər çoxluq təşkil edirdi. İndi isə qapılar taybatay açıqdır və bütün dillərdəki sözlərin birbaşa Azərbaycan dilinə gəlməsi mümkündür. Ona görə də alınma sözlərsiz mümkün deyil. Həsən Bəy Zərdabi də vaxtile deyirdi ki, "Əkinçi" də alınma sözlər olmadan keçinmək olmur. Çünkü tayfalar, xalqlar, ölkələr bir-biri ilə ticarət əlaqələri qururlar, ona görə də istər-istəməz

**"Millət vəkili",
yoxsa "parlamentari"?**

dilimizə alınma sözlər gəlir.

Ağıllı və məqsədyönlü olan budur ki, alınma olsa da, lazımlı sözlərdən istifadə olunsun. Yəni əşyaları, predmeti, hadisələri doğru-düzgün ifadə edən alınma sözləri işlətmək lazımdır".

Dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayevin qənaətincə, alınma sözlərdən hansıa dilimizin tələffüz bazasına uyundursa, onu istifadə etmək olar. Amma "parlamentari" sözü dilimizin kontekstində uyğun gəlməyən bir sözdür:

"Məsələn, parlamentari əvəzinə parlament üzvləri demək mümkündür. Son zamanlar postmünaqış və postmühərribə sözü dilimizdə çoxluq təşkil edir. Ancaq bu düzgün deyil. Münaqışdən sonra dövr demək daha məqsədə uyğundur. Hətta cənab Prezidentin də sərəncamı var: Bir halda ki, hansısa sözü ana dilində söyləmək mümkünürse, başqa dildeki sözlərdən istifadə etmək olmaz. Çünkü həmin sözlər dilimizi anlaşılmaz edir. Xalqımızın genetik koduna daxil olan söz və ifadələrin işlənməsi daha düzgündür".

Alim qeyd edib ki, bəzi adamlar daxili iddialarından irəli gələn situasiyalara görə, xüsusiilə alınma sözlərdən istifadəni üstün tuturlar:

"Ancaq öz dilimizin çox gözəl ahəngi var. Alınma sözlər lügət fondunda daxil olur və 3 suala cavab verirəsə, dilimizdə istifadəsi uyğun hesab edilir. Kimə? (hamiya), Harada? (hər yerdə) və Nə vaxt? (hər zaman) sualına cavab verdikdən sonra həmin sözlər ana dilində işlədilə bilər. Parlamentari sözü isə bu 3 suala cavab vermir".